

**İbadulla Əliağa oğlu Ağayev**

Azərbaycan Tibb Universiteti  
tibb elmləri doktoru, professor  
department\_epidemiology.@edu.az

**Saleh Bakir oğlu Əhmədov**

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası  
doktorant  
ehmedovsaleh865@gmail.com  
saleh603@mail.ru

## HƏRBİ QULLUQÇULAR ARASINDA VƏRƏM EPİDEMİK PROSESİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR

*Açar sözlər: vərəm xəstəliyi, hərbi qulluqçu, xidmət müddətləri, yaş grupları, vərəmin klinik formaları*

### **Factors affecting the epidemic process of tuberculosis among servicemen** **Summary**

One of the main tasks of military epidemiology is to study the driving forces of the epidemic process in military teams and to conduct retrospective, prospective and operational analysis among servicemen and evaluate the results. The article is devoted to the analysis of the factors influencing the TB epidemic process, which was first detected among servicemen in 2009-2018. For this purpose, on the basis of medical documents (epidemiological Anamnesis sheet Form-20) of military servicemen discharged from army ranks with tuberculosis diagnosis from the Armed Forces Lung Diseases Hospital of the Republic of Azerbaijan in 2009-2018 have been analyzed age groups, frequency of occurrence, detection methods, clinical forms and bactericidal properties of the disease. TB incidence rates of servicemen of the Ministry of Defense and the Special State Protection Service who were discharged from the army after being hospitalized with a diagnosis of tuberculosis at the Armed Forces Lung Diseases Hospital have been calculated.

**Key words:** *tuberculosis, military servicemen, service periods, age groups, clinical forms of tuberculosis*

### **Giriş**

Şərqi Avropada vərəmə görə epidemik vəziyyəti qeyd olunan 18 ölkədən biri də Azərbaycandır (Mark Danzon 2008). Müalicəsi olmasına baxmayaraq bu xəstəlik milyonlarla insanın səhhətinə, iqtisadi və sosial həyatına inkişaf edən xətt üzrə təhlükə yaratmaqdə davam edir. (1:2)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən 2016-cı ildə 10.4 mln vərəmlə xəstələnmə hələ aşkarlanmışdır ki, onların 65 %-ni kişi cinsindən olanlar təşkil etmişdir. (3)

Vərəm infeksiyasiyının epidemioloji xarakteristikası üçün yoluxma, xəstələnmə, xəstəlik, basılıfrazetmə, ölüm kimi əsas göstəricilərdən istifadə edilir. Epidemioloji göstəricilər vərəm probleminin həllində və epidemik prosesin dinamikasındaki dəyişiklikləri izləməkdə əhəmiyyətlidir. Epidemiologiya elminin digər yoluxucu xəstəliklər kimi vərəm xəstəliyinin qarşısının alınmasında apardığı təhlillər nəticəsində əksepidemik tədbirlər planlaşdırılır və mütəmadi olaraq müvafiq işlər həyata keçirilir. (1; 4; 5)

Hərbi xidmətin vacib elementlərindən biri şəxsi heyətin sağlamlıq vəziyyətinə diqqətin artırılmasını tələb edir. Yeni yaşayış şəraitinin stereotipinə çətin adaptasiyaya səbəblər sırasında yüksək fiziki və psixo-emosional gərginlik, qidalanma rejimin dəyişilməsi, xidmət rayonunun klimatik-coğrafi xüsusiyyətləri qeyd etmək olar. (6)

Epidemioloji təhlil nəticəsində qoşunların hərbi xidmət, məşət, döyüş hazırlığı və döyüş fəaliyyəti şəraiti aşkar olunur ki, bu da epidemik prosesin inkişafını şərtləndirir. Əldə olunan nəticələr təhlil edilir və qoşunların şəxsi heyəti arasında profilaktik tədbirləri planlaşdırılarkən isti-

fadə olunur. (7) Qoşun hissələrində epidemioloji müayinə, diaqnostika və planlı tədbirlərin vaxtında yerinə yetirilməsi gələcəkdə vərəmlə xəstələnmə hallarının kəskin şəkildə azalmasına səbəb olur. (8)

Hərbi kollektivlərə infeksiyanın gətirilməsi və şəxsi heyət arasında yayılmasının əleyhinə profilaktik tədbirlərin effektiv təşkili, epidemik ocaqların yaranması hallarında isə onların təcili məhdudlaşdırılması və ləğvi mükəmməl epidemioloji monitorinq, epidemioloji diaqnostika vəsitələri və metodları ilə xəstəliklərin incidentliyinin səbəb-nəticə münasibətləri, epidemioloji determinantların aşkarlanması əsasında mümkündür. (9)

Vərəm xəstəliyinin epidemioloji göstəricilərinin təhlil etmək üçün bir neçə istiqamətdə təhlillər aparılmışdır. Mövcud ədəbiyyatın təhlili onu göstərir ki, vərəm xəstəliyinin risk qrupları 18-29 yaş qruplarına təsadüf edir. (Şixəliyev Y.Ş. 2016, Qədirova H.Ə 2018, WHO 2019) Müvafiq qanunverciliyə əsasən məcburi həqiqi hərbi xidmət edən qulluqçularına (əsgərlər, matroslar) əsasən 18-29 yaş qrupları kişi cinsindən olanlar daxil edilir. Məhz 18-29 yaş qrupu hərbi xidmət heyətinin böyük qismini təşkil edir, o cümlədən, Azərbaycan Ordusunun dəyişən heyətin bu yaş qrupundan olması tədqiqatın bu istiqamətinin aktuallığını artırır. Digər tərəfdən, əlverişsiz sosial, təbii amillərin təsiri ilə üzləşən məhz həmin qrupa daxil edilənlərdir.

Vərəmli xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün müraciət etməsi zamanı) və aktiv şəkildə (vətəndaşların tibb müəssisələrinə müraciət etməmişdən öncə profilaktik müayinə və sorğu zamanı) həyata keçirilir (10;11; WHO 2018). Profilaktik müayinələr nəticəsində ilk dəfə vərəm xəstəliyinə yoluxmuş xəstələrin 40-45 %-i təyin olunur. (4) Hərbi qulluqçular arasında vərəm, sönmüş köhnə ocaqların yenidən aktivləşməsi nəticəsində və ya gənc nəslin hərbi xidmətə çağırışları zamanı adaptasiya müddətində baş qaldıra bilər. Vərəm xəstəliyinin, xüsusiilə ağciyərdənkənar vərəmin vaxtında aşkarlanmasıın çətinliyi vərəm mikrobakteriyalarının yayılmasına, vərəmlə tək-tək və ya qrupşəkilli xəstələnməyə, vərəm xəstəliyinin epidemioloji alovlanmasına gətirib çıxara bilər.

Son illərin (aprel 2016-ci il, 27 sentyabr-10 noyabr 2020-ci il) hərbi əməliyyatlarının tibbi yardımçılar göstərilən zamanı müəyyən edilmişdir ki, lokal müharibələr zamanı hərbi qulluqçular arasında müxtəlif infeksiyalara həmçinin vərəm infeksiyasına qarşı davamlılığın azalması müşahidə edilir. (6;12)

Digər ölkələrin hərbi qulluqçuları arasında araşdırılara əsasən ağciyər vərəminin rastgəlmə tezliyi 18-19 yaş qrupları arasında (78 %) və hərbi xidmətin ilk 6 ayında (66%) yüksək olmuşdur. Vərəmin klinik formaları üzrə təhlilin nəticələrinə əsasən infiltrativ ağciyər vərəmi (84%), ocaqlı ağciyər vərəmi (12 %), vərəm plevriti (4%) aşkarlanmışdır. (13)

Türkiyə Silahlı Qüvvələrində müxtəlif zamanlarda aparılan araşdırılara əsasən ağciyər vərəmi diaqnozu təsdiqlənmiş hərbi qulluqçuların 23,7% və 21,7%-də hərbi xidmət müddətinin 3 aydan az olduğu aşkarlanmışdır. (14)

Rusiya Federasyasının Sanitar-Epidemioloji Nəzarət Mərkəzinin 2014-cü il məlumatlarına əsasən vərəm xəstəliyinin hərbi xidmət müddətləri ilə rastgəlmə tezliyi 30%-hərbi xidmətin ilk 3 ayında, 36 %-i hərbi xidmətin 3-6 ayına təsadüf edir. (15)

**Tədqiqatın məqsədi.** Tədqiqatın məqsədi 2009-2018-ci illərdə Azərbaycan Respublikası hərbi qulluqçularında ilkin aşkarlanmış vərəmin epidemiologiyasına təsir edən amillərin təhlil edilməsidir. Qarşıya qoyulan məqsədə nail olmaq və vəzifələri yerinə yetirmək üçün 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçuların xəstəlik haqqında tibbi şəhadətnamə sənədləri və epidemioloji anamnez (Forma-20) əsasında aşağıdakı istiqamətdə təhlillər aparılmışdır:

- 2009-2018-ci SQAXH-nın arxiv materiallarından (epidemioloji müayinə vərəqəsi Forma 20, xəstəlik haqqında şəhadətnamələrdən) vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçuların epidemioloji anamnezlərinin araşdırılması.

- 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə ordu sıralarından vaxtından əvvəl tərxis olunmuş hərbi qulluqçuların tibbi sənədləri əsasında xidmət müddətləri, xəstələrin aşkarlanması üsulları, yaş qrupları, VMB aşkarlanması (bakteriya ifrazetmənin) xüsusiyyətləri, xəstəliyin klinik formaları üzrə qruplaşdırılması və təhlil edilməsi

**Material və tədqiqat metodları.** Tədqiqat 2009-2018-ci illərdə Azərbaycan Respublikasının müxtəlif coğrafi regionlarında yerləşən hərbi hissə və bölmələrdən SQAXH-da vərəm diaqnozu ilə


stasionar müalicəsi aparılmış və bu xəstəlikdən ordu sıralarından tərxis olunmuş 18-49 yaş arası hərbi qulluqçular arasında retrospektiv və prospектив olaraq aparılmışdır. Vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçuların yaş və xidmət müddətlərinə görə tərkibinin öyrənilməsi profilaktik tədbirlərin planlaşdırılması və əksepidemik tədbirlərin yerinə yetirilməsi baxımından önemlidir. Tədqiqat müddətində vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunanların 18-29 və 30-49 yaş qrupları üzrə paylanılması araşdırılmış və çoxillik dinamikası müqayisəli təhlil edilmişdir. Təhlilin gedisində tərxis olunan hərbi qulluqçular xidmət müddətinə görə 3 qrupa – 0-3 ay; 3-6 ay və 6 aydan artıq xidmət edənlərə bölünmiş, çoxillik dinamika (2009-2018-ci illər) öyrənilmiş və statistik işləmələr aparılmış, məntiqi nəticələr əldə edilmişdir. Təhlildə klinik formalar ağciyər və ağıciyərdən kənar üzvlərin vərəmi kimi qruplaşdırılmışdır. Təhlildə kişi və qadın cinsindən olan hərbi qulluqçular ümumilikdə qeydə alınmışdır. Tədqiqat müddətində vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunan və təkrar ordu sıralarına hərbi xidmətə qayıdan şəxslər qeydə alınmamışdı. Bütün xəstələr arasında şüa diaqnostik, klinik-laborator müayinələr aparılmış və son diaqnoz Silahlı Qüvvələrin Baş Klinik Hospitalının, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim mütəxəsisləri tərəfindən təsdiq edilmişdir. Tədqiqata daxil olan bütün xəstələr vərəm diaqnozu ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ordu sıralarından tərxis olunmuşdur.

Vərəmin epidemiologiyasına təsir edən amillərin təsirini aydınlaşdırmaq üçün çoxillik məlumatlar qruplaşdırılaraq nəticədə xəstəliyin dinamikası müəyyənləşdirilmişdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətdə təhlillər aparılmışdır:

- Tədqiqat müddətində SQAXH-da vərəm diaqnozu ilə müalicə olunmuş hərbi qulluqçular arasında vərəm xəstəliyinin yaş qrupları üzrə rastgəlmə tezliyinin təhlili
- Tədqiqat müddətində vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunan hərbi qulluqçuların xidmət müddətləri üzrə (hərbi xidmətin ilk 3 ayı, 3-6 və 6 aydan çox xidmət) rastgəlmə tezliyinin hesablanması və çoxillik müqayisəli təhlil edilməsi
- Tədqiqat müddətində SQAXH-dan vərəm diaqnozu ilə stasionar müalicə olunmuş və bu xəstəlik səbəbindən ordu sıralarından tərxis olunan h.q-lar arasında xəstəliyin aktiv və passiv aşkarlanması yolları üzrə müqayisəli təhlil edilməsi
- Tədqiqat müddətində vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunanların arasında bu xəstəliyinin klinik formalarının (ağciyər və ağıciyərdən kənar vərəm) qruplaşdırılması və daha çox rastgəlinən formaların hesablanması və çoxillik müqayisəli təhlil edilməsi
- Tədqiqat müddətində SQAXH-an vərəm diaqnozu ilə daxil olmuş hərbi qulluqçulardan götürülmüş müayinə materiallarında sadə mikroskopiya üsulu ilə VMB aşkarlanmasıñ çoxillik dinamikasının rastgəlmə tezliyini aydınlaşdırılması

### Tədqiqatın nəticələri və onların müzakirəsi


Tədqiqat müddətində SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçular arasında ümumi vərəmlə xəstələnmə hallarının paylanılma dinamikası təhlil edilmiş, xəstəliyin dinamikası Şəkil 1-də göstərilmişdir.



Şəkil 1. 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunanların paylanılma dinamikası. Göstəricilər mütləq rəqəmlə deyil, %-ilə qeyd edilmişdir.

Hərbi qulluqçular arasında vərəmlə xəstələnmənin çoxillik dinamikası ayrı-ayrı illərdə təksayılı kənaraçixmalar istisna olunmaqla, ümumilikdə hərbi qulluqçular arasında vərəmlə xəstələnmə səviyyəsində azalma meylinin olmasını göstərir. Yüksək xəstələnmə halları 2009 (17 %) və 2010-cu illərdə (14,6 %) qeydə alınmışdır.

Tədqiqat müddətində hərbi qulluqçular arasında vərəmlə xəstələnmə hallarının xidmət müddətləri üzrə rastgelmə tezliyi hərbi xidmətin 3 dövrü üzrə qruplaşdırılaraq təhlil edilmiş və Şəkil 2-də göstərilmişdir.



Şəkil 2. 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçuların xidmət müddətləri üzrə paylanılma dinamikası

Vərəm xəstəliyi hərbi xidmətin bütün dövrlərində rast gəlinir. Hərbi xidmətin ilk 3 ayında vərəmlə xəstələnmənin aşkarlanması ordu sıralarına bu xəstəliyin daxil olmasının qarşısının alınmasının göstəricisi kimi qiymətləndirilə bilər. Hərbi xidmətin ilk 3 ayında xəstələnmə ordu sıralarına “nüfuz edən vərəm” kimi qiymətləndirilir. Hərbi xidmətin ilk 3 ayında vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunanların böyük əksəriyyəti hərbi xidmətdən öncə yolu xanlardır. Xəstəliyin erkən mərhələsində aşkarlanması ətrafdakılar üçün epidemioloji təhlükəliliyi azaltmağa gətirib çıxarır. Hərbi xidmətin 3-6 ayında vərəmlə xəstələnmə gənc hərbi qulluqçuların xidmətə adaptasiya (uyğunlaşma) olunmasına diqqətin artırılmasını bildirir. Hərbi xidmətin ilk 6 ayında vərəmlə xəstələnmənin baş verməsi çox hallarda endogen reaktivasiya yolu ilə gənc hərbi qulluqçuların xidmətin yeni şərtlərinə adaptasiya müddətində baş verir. Hərbi xidmətin 3-6 ay və 6 aydan yuxarı qruplarında tərxis olma göstəriciləri təxminən uyğun olub, təsadüfi amillərin təsiri ilə əlaqəlidir. Təsadüfi amillər kimi ailə təması, ezamiyyət və məzuniyyətlər, yanaşı gedən xəstəliklər, müxtəlif ağciyər patologiyaları, immundepressiv faktorlar, zərərli vərdişlər (siqaretçəkmə) göstərilə bilər.


Hərbi xidmətin 6 ayından sonra vərəmlə xəstələnmə göstəricilərinin rastgelmə tezliyinin yüksək olması hərbi qulluqçular arasında bu xəstəlik əleyhinə kompleks profilaktik və əksepidermik tədbirlərin aparılmasının vacibliyini bildirir.

Hərbi qulluqçular arasında vərəmlə xəstələnmə hallarının xidmət müddətləri üzrə paylanmasıının araşdırılması nəticəsində korelyativ uyğunluq xəstələnmə hallarının sıralama ardıcılığına görə aşağıdakı kimi olmuşdur: 6 aydan daha çox hərbi xidmətdə olan qulluqçularda vərəmin rastgelmə tezliyi > hərbi xidmətin ilk 3 ayında vərəmlə xəstələnənlərin rastgelmə tezliyi > hərbi xidmətin 3-6 ayında vərəmlə xəstələnənlərin rastgelmə tezliyi.

10 il ərzində vərəmlə xəstələnmə hallarının xidmət müddətləri üzrə paylanması nəzər yetirdikdə xəstələnmə hallarının çox hissəsi hərbi xidməti 6 aydan daha çox olan hərbi qulluqçuların payına düşür. Hərbi xidmətin ilk 3 ayında vərəmlə xəstələnmə hallarının çox hissəsi pay nisbətinə görə 2014-cü ildə (34.2%) müşahidə olunmuşdur. Həmin ildə xəstələnmə hallarının 14 %-i hərbi xidmətin 3-6 ayında xəstələnənlərin, 51.8 %-i xidmətin 6 ayından sonra xəstələnənlərin payına düşür. Xidmətin ilk 3 ayında pay nisbətinə görə ən az xəstələnmə halı 2017-ci (13.8%) ildə müşahidə edilmişdir. Hərbi xidmətin 3-6 ayında xəstələnmə halları 2010-cu il (22 %) və 2017-ci illərdə (21,1%) nisbət üstünlüyü təşkil etmişdir. Tədqiq olunan son 5 ildə (2013-2018-ci illərdə)

xidmətin 6 ayından sonrakı dövrədə xəstələnmə hallarında yüksəlmə tendensiyası müşahidə olunur. Hərbi xidmətin 6 ayından sonrakı dövrədə xəstələnmənin ən yüksək rastgəlmə tezliyi 2018-ci ildə (70 %) müşahidə edilmişdir.

Tədqiqat müddətində vərəmli xəstələnmə hallarının aşkarlanması üsullarının illər üzrə paylanması dinamikasının təhlili Şəkil 3. də göstərilmişdir.




Şəkil 3. 2009-2018-ci illərdə SQ AXH-dan vərəm diaqnozu ilə tərxis olunanların xəstəliyin aşkarlanması üsulları (xüsusiyyətləri, yolları) üzrə rastgəlmə tezliyi

Təhlil olunan bütün illərdə aktiv və passiv aşkarlanması rast gəlinmişdir. Tədqiq olunan 2009-2018-ci illərdə aktiv və passiv aşkarlanmanın rastgəlmə tezliyinə diqqət yetirdikdə passiv aşkarlanmanın paylanmasıının üstün olduğu müşahidə edilir.

Aktiv aşkarlanmanın təhlil olunan 2009-2018-ci illərin müqayisəli təhlilinə əsasən 2013-cü ildə (43 %) rastgəlmə tezliyi yüksək olmuşdur. 2013-cü ildə aktiv aşkarlanması (57 %) digər illərə nisbətən üstünlük təşkil etmişdir.

Tədqiq olunan bütün illərdə passiv aşkarlanma faiz göstəricisinin aktiv aşkarlanmaya nisbətən yüksək olduğu müşahidə edilmişdir. Passiv aşkarlanmanın rastgəlmə tezliyinin yüksək faiz göstəricisi 2009-cu ilə (81,6%) təsadüf edir. Beləliklə, 2009-2018-ci illərdə təhlil olunan xəstələrin passiv aşkarlanması rastgəlmə tezliyinin aktiv aşkarlanmaya nisbətən təqribən iki dəfə yüksək olması müşahidə edilir.

2009-2018-ci illərdə vərəmlə xəstələnmə hallarının yaş qrupları üzrə rastgəlmə tezliyi iki yaş qrupu (18-29 və 30-49) üzrə qruplaşdırılmış və təhlilin nəticələri Şəkil 4-də göstərilmişdir.




Şəkil 4. 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunan hərbi qulluqçular arasında xəstəliyin yaş qrupları üzrə paylanması dinamikası.

Aparılan təhlillərin nəticəsi olaraq h.q-lar arasında vərəm xəstəliyi 18-29 yaş qruplarında daha çox rast gəlinir. Qoşunların şəxsi heyətinin 18-29 yaş qruplarında əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları təşkil edir 18-29 yaş qruplarında vərəmlə xəstələnmə digər qrupların cəmindən


təqribən 17 dəfə yüksək olmuşdur, yəni 18-29 yaş qruplarında vərəmlə xəstələnmə 94,7% təşkil etdiyi halda 30-49 yaş qruplarında xəstələnmə 5,3% olmuşdur. Vərəm diaqnozu ilə ordu sıralarından tərxis olunan hərbi qulluqçuların tibbi şəhadətnamələrindən yaş qrupları üzrə göstəricilərin təhlilinə əsasən 2014-2018-ci illərdə 30-49 yaş qruplarında xəstələnmənin rastgəlmə tezliyinin artması müşahidə edilir.

2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunmuş hərbi qulluqçulardan götürülmüş bioloji materiallarda sadə mikroskopiya üsulu ilə vərəm mikobakteriyalarının aşkarlanması tezliyi təhlil edilmiş və təhlilin nəticələri Şəkil 5-də göstərilmişdir.



Şəkil 5. 2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçulardan götürülmüş bioloji materiallardan sadə mikoskopiya üzrə VMB –nın aşkarlanmasıının dinamikası

2009-2018-ci illərdə SQAXH-dan vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçular arasında diaqnostik materiallarının sadə mikroskopik müayinəsi zamanı (SİL-Nilsen boyama) 300 nəfərdə (15,8%) VMB + aşkarlanmışdır. VMB + aşkarlanma hallarının ən yüksək göstəricisi (19,1%) 2010-cu ildə qeydə alınmışdır.




Şəkil 6. 2009-2018-ci illərdə SQAXH-dan tərxis olunmuş hərbi qulluqçuların vərəmin klinik formalar üzrə rastgəlmə tezliyi (paylanılma dinamikası)

Tədqiqat müddətində vərəmin klinik formalarının rastgəlmə tezliyini aydınlaşdırmaq məqsədilə

vərəm xəstəliyi beynəlxalq təsnifata (XBT 10) uyğun qruplaşdırılaraq təhlil edilmişdir.

2009-2018-ci illər ərzində ARSQ-nin h.q-ları arasında vərəmin klinik formalarından ağciyər vərəmi digər klinik formalara nisbətən üstünlük təşkil etmişdir. Ağciyər vərəminin ən yüksək pay nisbəti 2014-cü ildə (86,1%) və 2016-ci ildə (86,6%) müşahidə edilmişdir. ACKV-in ən yüksək pay nisbəti (27,2 %) 2009-cu ildə qeydə alınmışdır.

Tədqiqat müddətində hərbi qulluqçular arasında ağciyər vərəmin klinik formalarının rastgəlmə tezliyini təhlil etmək məqsədilə klinik formalar ocaqlı, infiltrativ ağciyər vərəmi və ağciyərkənar vərəmin digər klinik formaları şəklində qruplaşdırılmış və təhlilin nəticələri Şəkil 7-də verilmişdir.




Şəkil 7. 2009-2018-ci illərdə SQ AXH-dan tərxis olunmuş hərbi qulluqçular arasında ağciyər vərəminin klinik formalar üzrə rastgəlmə tezliyi (paylanması dinamikası).

Digər - oqaqlı və infiltrativ ağciyər vərəmindən əlavə aşkarlanan digər ağciyər vərəminin klinik formaları.

Tədqiqat müddətində infiltrativ ağciyər vərəmi 2011-2015-ci illər istisna olmaqla digər illərdə oqaqlı vərəmlə müqayisədə yüksək səviyyədə müşahidə olunmuşdur. Infiltrativ ağciyər vərəmi yüksək səviyyəsi (64,8 %) 2018-ci ildə, oqaqlı ağciyər vərəmi pay nisbətinə görə yüksək səviyyədə (58,1 %) 2013-cü ildə aşkarlanmışdır. Infiltrativ ağciyər vərəmi diaqnozu qoyulan xəstələrin sayının digər vərəm formaları ilə müqayisədə artıq olması vərəmin aktiv aşkarlanmasına diqqətin artırılmasına ehtiyac olduğunu göstərir. Hərbi qulluqçular arasında infiltrativ ağciyər vərəminin xüsusi çəkisinin digər klinik formalara nisbətən çox olması araşdırma dövrü üçün vərəm əleyhinə profilaktik tədbirlərin aparılmasının vacibliyini göstərir. Silahlı Qüvvələrdə şəxsi heyət arasında vərəm əleyhinə mübarizənin təşkilinin yaxşılaşdırılması oqaqlı ağciyər vərəminin digər nozoloji formalara nisbətən çox rastlanmasına səbəb olur. Oqaqlı ağciyər vərəmli xəstələrin vaxtında aşkar edilməsi və hospitallaşdırılmasına isə şəxsi heyət arasında əleyhinə əks-epidemik tədbirlər vasitəsi ilə nail olmaq mümkündür.

Tədqiqat müddətində hərbi qulluqçular arasında ağciyərdən kənar vərəmin klinik formalarının rastgəlmə tezliyini təhlil etmək məqsədilə klinik formalar vərəm plevriti və ağciyərdənkənar vərəmin digər klinik formaları (periferik limfa düyünləri vərəmi, sümük-oynaq vərəmi və s.) şəklində qruplaşdırılmış və təhlilin nəticələri Şəkil 8-də verilmişdir.



ACKV-vərəm plevritindən başqa ağciyerdən kənar vərəmin digər klinik formaları

**Şəkil 8.** 2009-2018-ci illərdə SQAXH-dan tərxis olunmuş hərbi qulluqçular arasında aşkarlanan ağciyerdənkənar vərəmin klinik formaları üzrə paylanması dinamikası (rastgelmə dinamikası)

Təhlil olunan bütün illərdə hərbi qulluqçular arasında ağciyerdən kənar vərəmlə xəstələnmə hallarında azalma tendensiyası müşahidə olunmasına baxmayaraq, bəzi illərdə artma dinamikası izlənilir. Beləliklə, qoşunların şəxsi heyəti arasında təhlil olunan bütün illərdə ağciyerdən kənar vərəm hallarının aşkarlanmasına baxmayaraq azalma dinamikası izlənilir. Ağciyerdən kənar vərəm plevriti və ağciyerdən kənar vərəmin digər klinik formaları (ACKV) şəklində qruplaşdırılırlaraq müqayisəli təhlil edilmişdir. Tədqiqat müddətində bütün illərdə vərəm plevritləri digər klinik formala rnisbətən üstünlük təşkil etmişdir. Vərəm plevriti ən yüksək səviyyədə (88,2 %) 2015-ci ildə qeyd edilmişdir. ACKV vərəmin digər klinik formaları ümumilikdə hesablanmışdır. ACKV digər klinik formalarının rastgelmə tezliyinə nəzər saldıqda yüksək səviyyədə (33,3 %) 2014 və 2017-ci illərdə təsadüf edilmişdir.

### Nəticə

2009-2018-ci illərdə hərbi qulluqçular arasında ilkin aşkarlanmış vərəm hallarının xidmət müddətlərindən asılılığının təhlili zamanı bütün yaş qrupları üzrə əsasən xidmətin 6 aydan sonrakı dövrə xəstəliyin rastgelmə tezliyi yüksək olmuşdur. Tədqiqat müddətində Azərbaycan Ordusunda vərəmlə xəstələnmə hallarının paylanmasıının hərbi xidmət müddətləri üzrə rastgelmə tezliyinin azalma ardıcılılığı aşağıdakı kimi olmuşdur: 6 aydan çox xidmət edənlər arasında rastgelmə tezliyi yüksək, ilk 3 ayda xidmət edənlər arasında rastgelmə tezliyi orta, 3-6 ayında hərbi xidmət edənlər arasında rastgelmə tezliyi ən az olmuşdur.

2009-2018-ci illərdə Azərbaycan Ordusundan vərəm diaqnozu ilə vaxtından əvvəl tərxis olunan hərbi qulluqçular arasında araşdırılmalara əsasən passiv aşkarlanma aktiv aşkarlanmaya nisbətən (müqayisədə) iki dəfə yüksək olmuşdur. Tədqiqatın davamı olaraq hərbi xidmətin ilk üç ayında aktiv aşkarlanmanın üstünlük təşkil etməsinin səbəbini hərbi xidmətin ilk 40 gündündə (gənc əsgərlər arasında) tibbi profilaktik müayinələrin və "Mantu" sınağının aparılması ilə əlaqələndirilmişdir.

2009-2018-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən vərəm diaqnozu ilə tərxis olunan hərbi qulluqçuların yaş qrupları üzrə paylanması nəzər yetirdikdə 18-29 yaş qrupları üzrə xəstələnmə halları digər yaş qruplarına nisbətən yüksək olmuşdur. Sadə mikroskopiya üsulu ilə VMB-nin aşkar olunmaması vərəm diaqnozunu inkar etmir. Sadə mikroskopiya üsulu ilə vərəm mikobakteriyalarının aşkarlanması tezliyinin aşağı olması diaqnozun qoyulması üçün digər müayinə metodlarının vacibliyini göstərir. Vərəm xəstləyinin klinik formaları arasında ağciyər vərəminin ocaqlı və infiltrativ formaları daha çox rast gəlinmişdir. Ağciyerdən kənar vərəmlə xəstələnmə hallarında vərəm plevritləri üstünlük təşkil etmişdir.

### Ədəbiyyat

1. З.И.Костина, Ю.П.Рыкушин. Эпидемиология и профилактика туберкулеза. Москва Медицина, 1983, 168 стр.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Vərəm Programı. Azərbaycan Respublikasında vərəmlə mübarizədə ilk tibbi yardım müəssisələrinin fəaliyyətinə rəhbərlik. Metodik rəhbərlik. Bakı 2008.
3. World Health Organization Global Tuberculosis Report 2017.
4. Y.Ş.Şixəliyev “Vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyini metodları” (metodik təlimat) Bakı 1998.
5. Şixəliyev Y.Ş “Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları. Monoqrafiya (metodik vasitə). Bakı “Elm” 2003-cü il 146 səh.
6. Сулейманов Орхан Княз оглу. “Сравнительная оценка эффективности различных методов ранней диагностики туберкулеза среди рядового состава Вооруженных Сил Азербайджанской Республики”. Диссертация кандидат медицинских наук. Баку 2002.
7. Belyakov V.D., Juk J.Q. “Hərbi gigiyena və epidemiologiyadan dərs vəsaiti” Bakı. Maarif. 1987. 368 səh. tərcümə edənlər İ.H.Səmədov, T.Ə.Tağızadə səh 302.
8. Abdullayev T.Y “Hərbi hissələrdə vərəm əleyhinə tədbirlərin təşkili və aparılması” (metodiki vəsait) Bakı 2002. 48 səhifə
9. Ə.H.Həsənov, E.İ.Qasımov. “Silahlı Qüvvələrdə hərbi səhiyyənin təşəkkülü və tibbi profilaktika problemləri”. Bakı 2003. 136 səh.
10. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyev “Epidemiologiya” dərslik. Şərq-Qərb Nəşriyyat Evi, 2012, 722 səh.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol. Bakı 2010.
12. Silahlı Qüvvələrin Ağciyər Xəstəliklər Hospitalının arxiv materialları və hesabatları. 10 yanvar 2021.
13. Vladimir Lacomi, Stela Kulcitkaia, Constantion Lavororshi, Valentina Vilc, Daniela Bursacovshi “Evolution of pulmonary TB in military recruits” European Respiratory Journal 2016 48: PA2739; DOI:10.1183/13993003.congress-2016. PA2739
14. Dr.Öguzhan Okutan, Dr Zafer Kartaloğlu,Dr Ahmet İlvan, Dr Hayati Bilgiç “Akciğer Tüberkülozu Hastaların Asker Hastanelerinde İzlenilmesindeki Sorunlar” Gülhane Tip Dergisi 45(4):383-386 (203)
15. В.В.Данцев, В.Г.Карпушенко, В.Н.Болехан, Р.Д.Мучайдзе, В.В.Иванов, Ю.Н.Шитов, М.Г. Спицын. «Направления совершенствования профилактической работы в группе военнослужащих с повышенным риском заболевания туберкулезом» // Вестник Российской Военно-Медицинской Академии 3(55)-2016.стр.99-104

Göndərilib: 17.02.2021

Qəbul edilib: 20.02.2021